

Müşfiqə BAYRAMLI

Azərbaycanda mədəniyyətimizin və incəsənətimizin tərəqqisine böyük diqqət və qayğı göstərilir. Mədəniyyətimiz xüsusi diqqət göstərmış, bu işlərə dövlət dəstəyini əsirgəməmiş ümum-milli lider Heydər Əliyevin qoymuş olduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ölkə daxilində və xaricində böyük la-yihələr həyata keçirilməkələ davam etdirir. Ökəmizin 10-dan çox maddi və mədəni irs nümunəsi bu beynəlxalq quru-mun Ümumdünya İrsi və Qeyri-Maddi Mədəni Mirası Siyahısına daxil edilib. Onlardan biri de Azərbaycanın ən qə-dim musiqi alətlərindən biri olan kamançadır. Kamança sənəti ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə edən, yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyət nümunəsidir. Müğamlarımızın ifa-sı zamanı trioya (tar, kamança, qaval) daxil olan kamança əsr-lərdir ki, insanları valeh edir. Bu ecazkar səs sanki kaman- dan qopan təranelərin ahənginə qoşularaq in-sanı uzaqlara qanadlan-dırır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu sözləri isə heyranlığımızı daha da artırır: "Kamança tardan daha kamil və daha faiq (üstün) bir aləti-musiqiyyə, insanın səsinə daha yaxındır, melodi-alətlərdən ən gözəlidir"...

Dahi Nizaminin təsvirində

İllər boyu ali məclislərdə, dəbdəbə-li ziyaflətlərde aparıcı rolu, layiqli yeri olan kamançanın şanlı tarixi var. Bu qədim alət barədə hələ orta əsr klassiklərinin əsərlərində rast gəlmək mürkündür. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" əsərində və Əbdüldülqadir Marağayının əsərlərində Azərbaycana məxsus kamançadan bəhs edilib. E�ecə de Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvi bütün milli alətlərimizə verdiyi yüksək tərifi kamanımıza da verib. N.Gəncəvi "Xosrov və Şirin" poemasında kamançanı bələ təsvir edir:



*Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başıladı,
Bu keyfi-işəti çox alqışladı.*

Üzeyir bəy dühəsi və kamançanın möcüzələr yaradan dörd simi

Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişafı ilə bağlıdır. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar ilə ya-naşı, kamança aparıcı alət kimi əsas yeri tutdu. Məlumdur ki, tar, kamança vaxtile not ilə çalınmadığına görə, müvafiq not materialı, ədəbiyyat yox idi.

**Mirzə Cəlilin "Kamança"sından
süzülən həqiqət**

Məşhur azərbaycanlı yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin Şuşa qalasında olarkən böyük ustalıqla qələmə aldığı "Kamança" əsərində erməni Baxşı obrazını yaratmaqla onu məhz milli mənsubiyət oğrusu, işğalçı, milli münaqışının tərəflərindən biri kimi təqdim etmək məqsədi daşıyırı. Azərbaycanın milli dəyərlərini çox yaxşı mənimsəyən erməni Baxşı humanist və tolerant azərbaycanlı üçün ciddi təhlükədir. Bununla bağlı AMEA Naxçıvan Bölüməsinin böyük elmi işçisi, filologiya üzrə felsefə doktoru, dosent Ramiz Qasımov "Kamança" - milli dəyərlərimizə ədəbi və əbədi abidə" adlı məqaləsində yazırı: "Əsərdə kamança Azərbaycan milli ruhunu, milli mənəviyyatını təmsil edir. Qəhrəman yüzbaşının intiqamçılığı, vurub-tutmaq, kəsib-öldürmək hissələrini musiqinin dərin incəliklərindən gələn gözəl hissələr unutdurur, yumşaldır. Musiqi öz ülviliyi, təmizliyi, alılıyi ilə sülh, əmin-amanlıq, insanperverlik ideyalarının karşısına çevrilir. Beləliklə, musiqi qəlebə çalır, kamança zəfər əl-de edir, sülh, humanizm qələblərə ha-kim kəsilir, ən qaçılmasız ölüm fərmanını dayandırır, "axırı həyat ölüme, xeyir şə-ra, sənət ədavətə üstün gelir". "Kamança" əsərində ədibin məqsədi azərbay-canlı balalarını milli musiqinin təsiri ilə oyatmaq və ayılmaqdır. Cəlil Məmmədquluzadə kamança ilə müsəlmanın "qu-lağının dibinə" elə bil "şapalaq vurub" ayıldır: "Sənin musiqin və alətin kimin əlində, kimin dilindədir?" - deyir".

**Bəxtiyar Vahabzadə və
ruhumuzun kamanı**

Kamanın ecazkar səsi Xalq şairi Bəxtiyar Vahabzadənin misraları ilə bir-leşib ruhumuzu qanadlandırır və bizə xoş duyğular bəxş edir. Büyük şair ka-man səsindən kam aldığını, bu səsin könül ağrısına məlhəm olduğunu və ecazkar səsin qarşısında baş əyidiyini

deyir:

*Kamanın bağrında ağaran tozlar -
Yanan arzuların külüdür bəlkə?
Bu taxta parçası yanmayır özü,
Ancaq od-oqaqsız yandırır bizi.
Odun alovuna od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Bu səsler məlhəmdir könlük ağrımı,
Onların önündə baş əyirəm mən.
Bu boyda dünyani basib bağırma,
Öpüb-qucaqlamaq istəyirəm mən.
Mədəniyyətimizin qızıl fondu*

Habil Əliyev

Müasir dövrümüzdə Xalq artisti Habil Əliyev nəinki Azərbaycanda, bütün Şərqi dünyasında ən məşhur kaman us-tası kimi milli musiqi alətimizin şöhrəti-ni bütün dünyaya yaydı. Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saf-liğının qorunmasını həyatı boyu öz sə-nət fəaliyyətinin başlıca qayesi hesab edən Habil Əliyev Azərbaycan xalqının milli sərvəti sayılan "Segah", "Şur", "Ca-hargah", "Rast", "Mahur", "Zəminxarə", "Bayati-Qacar", "Bəstənigar" müğamlarının yeni ifa tərzini formalaşdıraraq no-vatorluqla ənənənin sintezinə nail olub.

Habil Əliyevdən ilhamlandıığını de-yən israilli kamança ifaçısı Mark Eliya-hu bu sənəti ölkəmizdə öyrənib və ka-manımızı bütün dünyaya tanıdır. Sənətçi Azərbaycana səfəri zamanı demişdi: "Bu ölkə mənə kamançada ifa etməyi öyrədib. Bu ölkə mənə bir musiqici kimi nüfuz edib. Habil Əliyevin kamançada "Bayati-Şiraz" ifasını görüb heyrətləndim. Valideynlərim məni dövrünün ən gözəl kamança ustası Ədalət Vəzirovun yanına qoyular. Mən ondan kamançada ifa etməyi öyrəndim. Habil Əliyev ölümündən bir qədər əvvəl mə-nə kamança hədiyyə etmişdi".

**Azərbaycanın ilk qadın
kamança ifaçısı**

Əgər ustad Habil Əliyev kamança-nın tarixində yeni bir eranın başlangıcı-nı qoysusa, Şəfiqə Eyvazova da bu alətdə qadınlar arasında ilk ifaçı kimi



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

**Məqalə "Azərbaycan
Respublikasının Medianın
İnkışafı Agentliyi"nin
maliyyə dəstəyi ilə
"Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-
ənənələrinin, elm və
mədəniyyətinin təbliği:
dövlət müstəqilliyimizin
bərpasının 30-cu ili -
Azərbaycan dövlətçiliyi
müasir mərhələdə"
istiqaməti üzrə
hazırlanmışdır**

tarixə düşdü. Özünəməxsusluğu və zə-rifliyi ilə forqlənən Şəfiqə xanım öz seh-rli musiqisi ilə böyük sənətkarları - Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov, Rübabə Muradova, Qulu Əsgərov, Elmira Rəhimovanı müşayiət edib. Musiqi sahəsindəki göstərdiyi bö-yük xidmətlərle yanaşı, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışan Şəfiqə Eyvazova həm də pe-daqoji fəaliyyətlə məşğuldur. Bu gün onun tələbələrinin səsi dünyanın dörd bir yanından gəlir.

Bir sözlə, ata-babadan bize yadigar qalan kamança sənəti bu gün layiqincə yaşadılır. Heç şübhəsiz, təzə gələn səsler-nəfəslər kamançanı kökdən düş-məyə qoymur, ustadlarının yolunu layi-qincə davam etdirməyə çalışırlar.